

A black and white close-up photograph of a man's face. He has dark hair, wears glasses, and is dressed in a light-colored shirt and a dark tie. His gaze is directed downwards and to his right. The lighting is soft, creating a contemplative atmosphere.

525-ci qəzet

"525 Kitab" seriyası

ELÇİN

"Qarabağ
şikəstası"

84(5A7c)-4
E 44

«Elçin tənqid fəaliyyətə də yazıçı kimi başlamışdır. Lakin tənqid əsərləri öz canlılığı, kəsəri aktuallığı ilə həmişə ümumi maraq oymamışdır... O müasirliyi aktuallıqla eyniləşdirməyi, hər iki estetik kateqoriyadan sənətkarlıq hesabına sui-istifadə etməyi müasir ədəbiyyatın ən yaralı yeri sayır və bədii ədəbiyyatı sənətkarlıq məsələlərini, tənqid həmişə onlara vəhdətdə aparır. Bu məqsədlə Elçin müasirliyin əsas ideya-estetik mündəricəsini açır, inandırır ki, həqiqətən müasirliyi, zamanın böyük məsələlərinin daxili ictimai, fəlsəfi, əxlaqi keyfiyyətlərini açmadan onların həqiqi, real, dərin təsvirinə nail olmaq mümkün deyil; əgər müasirlik bugünkü fəlsəfi-əxlaqi yüksəklik səviyyəsində dayanmağı tələb edirsə, sənətkar müasirliyi həmin fəlsəfi-əxlaqi yüksəklilikdən ucadan baxmayı bacarmaq istədədi deməkdir.»

Akademik Kamal Talibzadə

«Elçinin ədəbi hadisələrə obyektiv yanaşması, yeri düşdükçə kəskin polemikalara girməsi, işin ağırlığından qorxmaması, mühüm elmi-bədii problemlərə nəzəri əsaslarla yanaşması əsərinin («Tənqid və nəşr») sanbalını xeyli artırmış, bu əsəri ləyaqətli bir tədqiqata çevirmişdir.

Elçin hələ universitetdə təhsil alarkən, mənim tələbəm olmuş, geniş dünyagörüşü, istedadı, fəallığı ilə diqqətimi cəlb etmişdir. Sonralar aspiranturada oxuyarkən, onun bu keyfiyyətləri daha da inkişaf etmiş və o, yaxşı bir müasir ədəbiyyatşunas-mütəxəssis kimi yetişmişdir.»

Mir Cəlal

«525 KİTAB» seriyası

Elçin

«Qarabağ şikəstəsi»

(həkayə)

Fəneli 2015



Bakı – Mütərcim – 2009

«525-ci qəzet»in «525 Kitab» seriyası
«Dünya ədəbiyyatı» dərgisinin dəstəyi ilə

Seriyanın rəhbəri: **Rəşad Məcid**,
«525-ci qəzet»in baş redaktoru,
Azerbaycan Yaziçılar Birliyinin katibi

Seriyanın redaktoru: **Səlim Babullaoğlu**

Mətbuatdan toplayan: **Bəybala Ələsgərov**

Nəşrin redaktoru: **Əliş Mirzallı**

Dizayner: **Mətanət Qaraxanlı**

"QARABAĞ ŞİKƏSTƏSİ"

*Fransız ətri və Ağadadaş ilə
Balacaxanıngilin Qırmızı xoruzunun
bəy axtarışı haqqında
hekayə*

Elçin. «Qarabağ şikəstəsi» (hekayə).
/«525 Kitab» seriyası. – Bakı: Mütərcim, 2009. – 48 s.

"Qaçqınlar" silsiləsindən

...sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi...

Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana, Şüvəlana, oradan da Hidro Elektrik Stansiyası qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırı və hər dəfə Buzovnadakı fahla yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda isə durub gedib haradansa araq tapıb içmək istəyirdi.

O vaxt – söhbət it əyyamında qalmış o gözəl illərdən gedir – Cümü Şuşada orta məktəbi bitirib, anasının yiğib qablaşığı balaca çamadanı da götürüb həyatında ilk dəfə səfərə çıxdı, avtobusa minib Şuşa dağlarından endi, bu ilk səfərin möcüzəsi içində Xankəndinin böyründən ötüb Ağdamdan, Bərdədən keçdi, iyul günüçi altında od tutub yanın Yevlaxa gəldi, orada da qatara minib ümumi vaqonda qatar çarxlarının heç vaxt yadından çıxarmayacağı tukkatuku ilə Bakıya – universitetə imtahan verməyə getdi.

Onda Cümüyə elə gəldi ki, o dəmir çarxların səsini sədasi Şuşa dağlarından gələn bir "Qarabağ şikəstəsi" müşayiət edir və o şikəstə müsayiətli tukkatuk Cümünü təkcə universitet imtahanlarına yox, başqa bir dünyaya aparırı və o başqa dünya coğrafiya xəritələrində deyildi, Cümünün fikrində, xəyalında idi, o başqa dünya – işıqlı, hərəkətli, sırlı-sevinclər bir gələcək idi və əlbəttə, o zaman Cümü hardan bilyədi ki, həmin gələcək lax yumurta kimi bu qədər iyili-üfunətlə olacaq...

İzabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızılıt keçdi, elə bil, içində səssiz-səmirsiz, yumşaq bir şimşək çaxdı və o səssiz şimşəyin Izabelin bütün bədəninə yayılan əyri-ürrü xətləri eləcə əyri-ürrü xətlər boyunca da qızın ürəyini sizildatdı.

Ziba – İzabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və həmin 1989-cu ildə İzabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə İzabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya Ziba nostalgiyası idi, bəzən, üzə çıxırırdı, yandırıb yaxırırdı, bəzən də, çaxır çöküntüsü şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox olmurdu.

İllər keçirdi, amma o Ziba nostalgiyası eləcə İzabelin ürəyinin içində idi, hətta bəzən bu cavan və sərbəst qızın həyatının hansısa gözəl məqamlarında bir müddət o nostalgiya lap dibə çökürdü və həmin məqamlarda İzabel birdən gözənlənməz bir təlaş hissi ilə diksinib o Ziba nostalgiyasını tələsik üzə çıxarırdı, çünkü artıq on dörd il idi ki, ürəyində gəzdirdiyi o hissiyatda bu qızın gündəlik həyatının tərkib hissəsi idi.

İzabel özündən böyük qardaş və bacalarından fərqli olaraq Azərbaycanı görməmişdi, İsraildə, Quds ilə İordaniya sərhədi arasında Eriha deyilən kiçik bir şəhərdə anadan olmuşdu, amma "Azərbaycan" sözü də o Ziba nostalgiyasının içində İzabelin ürəyində idi, çünkü Ziba həyatının iyirmi ildən artığını – 1968-ci ildən – İsraildə yaşasa da, onun fikri-zikri, hıssları heç cüra bu ölkəyə siğışmırı, əedadlarının diyari kimi İsrailə hörmət etsə də, hətta bu ölkəni sevsə də, düşüncəsi, hissiyatı xatirələri ilə bərabər uğub bu yerlərdən min kilometrlərlə uzaqlarda yerləşən Azərbaycana, Azərbaycanın Quba şəhərinə, doğulub böyüdüyü, məktəb bitirdiyi, əra getdiyi Qırmızı Qəsəbəyə qonurdu.

Əlbəttə, haçansa gözəl Qubada, Qurbanın gözəl Qırmızı Qəsəbəsinin Azərbaycan dilli orta məktəbində coğrafiya dərsi keçən və yəqin ki, İordaniyanın adını ilk dəfə elə o dərsdə eşidən, xəritədə görən al qalstuklu pioner Ziba Xanukovanın ağlına da gəlməzdi ki, illər keçəcək və Allahın ona verdiyi ömrü İordaniya sərhədlərində davam edib, orada da başa vuracaq.

Ziba qohumlarının dəvəti və ərinin təkidi ilə bütün ailəsiylə birlikdə İsrailə köcdü, Qırmızı Qəsəbədə nələri varlığıda, satıldılar, qohum-əqrəbəya, tanış-bilişə bağışladılar və Zibanın əri elə fərz elədi ki, daha Qırmızı Qəsəbədə heç nələri qalmadı, amma sonralar başa düşdü ki, Qubada, Qırmızı Qəsəbədə Zibanın (elə onun özünün də!) ürəyi qalıb. Ömr isə Qudyalçayın suları kimi axıb gedirdi və o sular heç vəchlə geriye axa bilməzdi.

İzabel bilirdi ki, Qırmızı Qəsəbə Azərbaycanda yaşayan dağ yəhudilərinin – yəhudi tatlaların yaşadığı bir yerdir, gözəl bir çayın sahilindədir, meşəli dağların arasında güney bir çöllükdədir və İzabel tez-tez bunun da şahidi olurdu ki, İsraildə yaşayan yəhudilər, hətta SSRİ-nin başqa respublikalarından, Rusyanın özündən, Ukraynadan, Belorusiyadan İsrailə köçüb gəlmış yəhudilər Qubanı tanımayanda, Avropadan köçüb gəlmış yəhudilər isə bəzən Azərbaycanın da adını birinci dəfə eşidəndə, Ziba necə pərt olurdu. Ziba Xanukova yeri düşdü-düşmədi, deyəndə ki, mən Qubadan gəlmışəm, bəzən adamlar elə başa düşürdü ki, söhbət Kubadan gedir və təccüb edirdilər: "Kubada da yəhudilər var?", guya Fidel Castro var idisə, orada yəhudi ola bilməzdi, amma Zibaya təsir edən bu deyildi, o idi ki, bu insanlar Quba kimi bir yerin heç adını da eşitməyiylər və belə vaxtlarda Ziba, elə bil, Qudyalçayın, Qəşrəş meşələrinin, igidlərin at oynatdığı Quba dağlarının qarşısında xəcalət çəkirdi və ağlamsına-ağlamsına İzabelə deyirdi:

– Sənin oğlun olanda adını Aydin qoyacam!..

Məsələ burasında idi ki, Ziba hələ onuncu sinifdə oxuyunda – 1959-cu ildə (keçən əsrin ortalarında!) – Qırmızı Qəsəbənin dram dərnəyində ilk dəfə azərbaycanlıların məşhur bir dramaturqunun əsərində Gültəkin rolunu oynamışdı və Aydin da Gültəkinin sevgilisi idi.

Anasının bütün bu söhbətlərinin hamısı İzabelin uşaqlıq xatirələrinə hopub qalmışdı və bir dəfə bu ad – Aydin – yenə onun yadına düşəndə Internetə baxdı və təkcə belə bir məlumat aldı ki, Türkiyədə Aydin Hətiboğlu adlı bir şair var, amma Zibanın, əlbəttə, Aydin Hətiboglundan xəbəri yox idi və İzabel bəzən az qala cismani surətdə hiss edirdi ki, oğlu olsa və oğluna Aydin adı qoysa, Zibanın ruhu şad olacaq.

Amma İzabelin hələ ki, əra getmək fikri yox idi.

Düzdü, dünyada qaçqınlar çox idi, İzabelin də işi qaçqınlarla bağlı idi və qaçqınların həyatı, onlarla hər bir görüş yalnız mənfi emosiyalar verirdi, düzdü, bu cavan qızın ürəyində daimi bir ana nostalgiyası var idi, amma həyat ki, təkcə qaçqılardan və təkcə o nostalgiyadan ibarət deyildi...

3

Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırı və evləri sahildən təxminən bir yarım – iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlüür bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.

Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücu-duna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salılmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyati başına götürdü.

Ağadadaş səksəkə içində yuxudan oyanıb yerində oturdu və rəngi solmuş göy maykasının altından ariq və tükü ağarmış sinəsinə qaşıya-qaşıya filtrsiz siqaret çəkməkdən xırıldayan səsi ilə:

– Alə, bu nə axmaq oğlu axmaq xoruzu belə, alə? – dedi.

Balacaxanım adyaların altından pırtlamış kök bədənini qurcalayıb yuxulu-yuxulu:

– Fikir vermə, – dedi... – yatığınən...

Ağadadaş sövq-təbii əlini uzadıb yastiğının yanında döşəməyə qoyduğu siqaretdən birini götürdü və:

– Necə fikir verməginən, ağız, mənnəndi begəm? – dedi. – Bu əclafın bu boyda bannamağının sonra yatmaq olar?

Və elə bil ki, Qırmızı xoruz sahibinin bu sözlərini bir daha təsdiq etmək üçün var gücü ilə təzədən banladı.

Balacaxanım gözlərini açmayaraq Qırmızı xoruzun qarasına:

– Şoqəribə qalasan səni!.. – dedi.

Ağadadaş qırx-qırx beş il idı Bakı – Binə aeroportu – Buzovna – Zuğulba – Bilgəh – Maştağa – Zabrat – Bakı marşrutu ilə avtobus sürürdü (buna görə də kənddə hamı onu Avtobus Ağadadaş kimi tanırırdı), iki gün səhərin gözü açılmamışdan gecəyə qədər işdə olurdu, evə gecənin yarısı gəlib çıxırı, üçüncü günü isə istirahət edirdi və həmin sentyabr günü də həm Ağadadaşın istirahət günü idi, həm də, ümumiyyətlə, bazar günü idı və Balacaxanım da sidq ürəkdən istəyirdi ki, kişi doyunca yatıb dincəlsin, ona görə də indicə dediyi qarğıla kifayətlənməyib, yenə adýalm altında qurcalana-qurcalana Qırmızı xoruzun qarasına:

– Öləsen elə!.. – deyə dübara bir qarğış da əlavə etdi.

Ağadadaş siqareti yandırıb ayağa qalxdı və xırılıyla öskürə-öskürə gedib həyatın yuxarı başındaki hinin qapısını açdı:

– Çix bayira, əclaf oğlu əclaf!.. – dedi, sonra gedib həyatın də küçə qapısını açdı və səhərin gözü açılmamış Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca, tələsə-tələsə və qaqqıdaya-qaqqıdaya həyatdən çıxdılar.

4

O zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir "3" aldı, sonra da "2" və həmin qatarla da Bakıdan Yevlaxa qayıdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idı və həmişəlik də belə olacaqdı.

O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idı. Nə üçün belə idı? – Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idı, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idı, uğub gedirdi və indiki zindan ağırlığında deyildi.

O universitet səfərindən sonra Cümünün həyatında gözəl hadisələr baş vermişdi, evlənmişdi, uşağı olmuşdu, Şuşanın sayılıb-seçilən taksi sürücülərindən biri idı, özünü yaxşı həyat-baca düzəltmişdi və o həyatdə bir armud varyidi ki, ağacdən dərib bir dəfə dişləyəndə şirəsi adamın bütün yaxasını isladırdı və indi ermənilər də, yəqin, o həyatdə Cümünün dədə-babasının goruna söyə-söyə o armudu ləzzətlə yeyirlər. Heç o həyat də olmasaydı, o ev-esik də olmasaydı, heç arvad-uşaq da olmasaydı, Şuşanın özü ki, var idı və bu, az idi bəyəm? Bunu fikirləşəndə Cümü Şuşanın təkcə məhəllələrini, evlərini, bağlarını, düzlərini, sildirm qayalarını yox, Topxana meşəsini, Cıdır düzənini, Ərimgəldini, İsa bulağını, Turş suyu, Səkili bulağı, hətta özünün doğulduğu və ömrü boyu yaşadığı Ağadədəli məhəlləsini yox, Şuşanın az qala bütün ağaclarını, daşlarını da bir-bir gözünün qabağına gətirirdi, hətta Şuşanın kənarlarındakı böyükəkən kolları da köhnə (və doğma!) təmşələr kimi yadına düşürdü və bəzən Cümü özü də heyətə gəlirdi ki, bu daşlar, bu ağaclar, kollar onun beynində bu dəqiqliklə nə vaxt və necə həkk olub?

Cümü ömrü boyu Şuşanın Ağadədəli məhəlləsində yaşamışdı, çünki erməni gəlib Şuşanı alandan sonra ki, qaçıdlar, qaçqın olub gəlib burada, Buzovnadakı bu fəhlə yataqxanasında məskunlaşdırılar, aradan keçən bu on ildəki həyat Cümünün ömrü deyildi, bu başqa bir şey idi. Nə idı? Nə idisə də, Cümünün yaşadığı ömür – Şuşada, o Ağadədəli məhəlləsində qaldı və Cümü bütün sisqa vücudu ilə hiss edirdi ki, bir daha Şuşaya gedib o ömrü davam etdirməyəcək, ona görə yox ki, erməni haçansa Şuşadan qovulmayıacaq, ona görə ki, Cümü elə burada oləcək və onun mafəsinə Buzovnadakı fəhlə yataqxanasının həyatindən qaldırıb aparıb kənd qəbiristanlığının böyründə bir yer tapıb basdıracaqlar və bu ətrafin sümsük itləri də gəlib orda pislik edəcək.

5

Elə ki, qəfil bir həmlə ilə Zibani tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:

– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...

Şuşa camaati və o cümlədən Cümü günü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan sorusunda ki, "Məmməd dayı, bizim çayımız nə oldu?", əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındaki növbəti müştərilərinin qabağına düzə-düzə deyirdi: "- Gözlə, gəlirəm!" və üç göz qırıpından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı bir dəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində) hərəsi iki nəlbəki-stəkan beş mərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə-Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sindirsən, amma on il idı ki, Məmməd dayı Buzovnadakı bu fəhlə yataqxanasında yaşıyirdi, Bazarlarındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd dayı özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.

Fəhlə yataqxanasının həyətində qədim bir zeytin ağacı var idi və o qədim zeytin ağacının altında sovet dövründə qalma sımq-salxaq bir skamyə var idi və Məmməd dayı hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şor qarışında durub o otağa qayıdırı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.

Və bir dəfə – iki il bundan əvvəl – axşamüstü Cümü tır-tırı həyətdə saxlayıb axırıncı – beşinci mərtəbədəki otaqlarına qalxmaq istəyəndə zeytin ağacının altında otura-otura özü də həmin ağac və həmin skamyə, onlardan o tərəfdəki böyük həyat kranı və üç iyədə ağacı, bir az aralıqdakı hay-hayı gedib vay-vayı qalmış iki dəmir zibil yesiyi, bir az da aralıdakı suyu qurumış quyunun paslanmış mancanağı kimi bu həyatın daimi bir hissəsinə çevrilmiş Məmməd kişi Cümünü saxladı:

– Bura bax, – dedi. – Adam dəli olanda özü bilmir ki, dəli olub? Hı? – Sonra, nəhayət ki, Cümünün adını yadına salıb: – Elədi, Cümü? – soruştı.

Cümü əvvəlcə elə bildi ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm Məmməd) ona söz atır, amma qocanın uezəqlərə zillənmiş və rəngi tamam solub itmiş gözlərinə baxanda başa düşdü ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm Məmməd) özündən nigarandı...

O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axi gün yalnız o demək deyil ki, günəş çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə başlayır, gün odur ki, yaşıyır-san, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may günü, erməninin Şuşanı işğal etdiyi, camaati qırıb qaçırdığı gün – heç cürə gün sözünün içində siğışmirdi. O gün – camaatın quru canını götürüb qaçıdığı o gün Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şusalılara hədiyyəsi idi, amma şusalıların Allahın qarşısındaki günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra, nə illah edirdi, bu sualın cavabını tapa bilmirdi.

Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdamə yığışdı, sonra hərə güməni göldüyü bir yerə, bir qismən də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki, burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası bütünlükla qaçqınlara verilmişdi və Cümügil altı nafr – Cümü idı, anası Güllü arvad idı, Sona idı, Camilə idı, Qalib idı, bir də Sonanın böyük bacısı Solmaz idı – yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdur, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor tökürdülər ki, üfunət-çirkəb aləmi başına götürməsin. Hər halda xlor iyi üfunətdən yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi.

İzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərlə təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bildirdi, amma bu dəfə, yəni həmin sentyabr gündündən beş gün əvvəl Azərbaycana ezamiyət sənədlərini və xərcərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, Izabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüə fransız ətri aldı – "EMPREINTE" və onu hədiyyə kimi gözəl bağladırdı.

Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qərbə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.

Həmin sentyabr gündündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki kranın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedra su doldurmuşdu, kimisi çirkli boşqabları yumoşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu kran yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəberləri eşidirdilər, Allahın hər verən gününün qayıqlarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danişirdilər, ürəklərini boşaltmağa fürsət tapırdılar.

Kranın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaati deyirdi ki, vaxtı ilə buralar başdan-başa neftxuda Məşədi

Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub gülləleyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.

Həmin sentyabr gündündən bir müddət əvvəl o arvadlar it ləhlədən istinən və evdəki (otaqdakı) nəm bürkünün əlindən o iydə ağaclarının kölgəsində ayaq saxlayıb söhbət edirdilər.

Kolxoz kişinin dul arvadı Xədicə dedi:

– Az, deyirlər xaricdən yenə qəmisiyə gələcək...

– Onnarin qəmisiyəsi başlarına dəysin!.. Gəlib nağayraqaqlar, az? İndiyədək gəlib-gedib nağayriblər ki, bunnar sonra da eləsinlər?.. – Bunları da Gözla-Gəlirəm Məmməd kişinin arvadı Sürəyya xala dedi.

Sonra o biri arvadların da giley-güzəri bir-birinə qarışdı.

– O qəmisiyədəkilər gəlib bir gün burda bizim günümüzə yaşıasınlar, onnan sonrasına baxarıq!..

– Az, bunnar hamisi erməninin şpiyonudu!..

Bu vaxt Cümü ilə Sona yataqxananın yegana blokundan çıxdılar, Cümü motorollerini işə saldı, Sona da qalxıb kuzova atılmış köhnə ehtiyat təkərin üstündə oturdu.

– Cümü bunu hara aparır, az?

– Teatral!.. Hara aparacaq? Bilmirsən?

– Vallah, bunun heç olmasa tır-tır lafeti var, öz arvadı, hara istəyir, ora da aparır! Bizim kişilər neyləsin? Səkkiz nafər bir otaqdayıq! Sən də qəmisiyədən danışırsan! On bir ildi nağayıb bizə o qəmisiyə, hi?

– Düz deyir, dayna! Odu ha, dağ kimi Məmməd indi oturub o siniq-salxax skamyada bərkdən özü özüylə danışır!.. Bu da sənin qəmisiyən! – Bu son sözləri də Sürəyya xala dedi.

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çay-çörəyindən sonra, onlarla üzbüüz həyətdə yaşayan Boleslik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün

bunlar da azmiş kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pomidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:

– Şoğoribə qalmış xoruz yoxdu, qeyitməyib...

Ağadadaş bütün Buzovnada ən gözəl çörək bişirən Hacı Əli-ağanın təndirindən təzəcə çıxmış isti çörəyi kasanın içinə – bozbaşın suyuna doğraya-doğraya:

– Bəs toyuqlar? – soruşdu.

Balacaxanım:

– İkisi yoxdu... Qalanları hindədi, qeyidiblər... – dedi.

Ağadadaş, elə bil, bu bazar günündən o vaxtsız səhər banının, dalbadal uduzduğu o üç tasın hayifini almaq üçün, ləzzətlə bozbaşdan bir qasıq ağızına qoyub:

– Hara gedəcəklər? – dedi. – Avtobusa minməyəcəklər ki, qeyidib gələcəklər də...

11

Şuşada Cümü ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaq-lıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıl Diş Cümşüd.

O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıdı, ondan sonra universitet xəyallarını birləşfəlik ürəyindən çıxardı, əvvəlcə avtobus profilaktoriyasında motorcu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şöferlik kursu oxuyub vəsiqə aldı, "Şuşa - Stepanakert - Şuşa" marşrutu ilə avtobus sürdü və elə onda da ağızının sol tərəfində, dodağının qirağında bir dişinə qızıl koronka salındı və əslinda Cümü o qızıl dişi Sonaya görə salındı.

Cümü Sonaya vurulanda Sona on birinci sinifdə oxuyurdur və Sonanın gözəlliyyi get-gedə – qız gözgörəti ətə-qana dolduqca – elə bil, Ağadadaşlı məhəlləsində cavanların başının üstündə qövsi-müqəddəs kimi qövsi-gözəl bir şeyə çevrilirdi.

Sonra Cümü taksiyə keçdi və Cümünün o taksini sürmədiyi yer qalmadı, çünki, xüsusən yay aylarında, Şuşada istirahətdən, müalicədən sonra geri qayıdan imkanlı, yəni taksi tutu bilən müştərilərin biri

Azərbaycanın bu başında, o biri də o biri başında yaşayırı, elə həftə də olurdu ki, iki dəfə, üç dəfə Bakıya gedib qayıdırı, hətta neçə dəfə Tiflisə getmişdi, bir dəfə isə Rostovacan gedib çıxmışdı və o vaxt Sona da Cümünü – Qızıl Diş Cümşüdən seçdi; Cümünün qara "Volqa"nın (taksini) silib par-par işıldadaraq Ağadadaşlı məhəlləsində Sonagilin ikinci mərtəbədəki eyvanının qabağından keçməyi qızı hipnoz elədi, ya qızıl dişinin işltısı qızın gözünü qamaşdırıldı, hər halda onların toyu Ağadadaşlı məhəlləsində yaddaqalan toylardan biri oldu və o toyda Malbaylı Köhnə Qaval İsgəndər Nuh Nəbidiən qalma qavalını qulağının dibinə sıxıb bir "Qarabağ şikəstəsi" oxudu ki, o şikəstə " – İsgəndər daha qocalıb..." – deyənlərin birləşfəlik cavabını verdi və səbut elədi ki, qızıl qaldıraqa, qiyəməti artır.

– İsgəndər kişi, o tərəflərdə nə var, nə yox? – bunu axşam Boleşik Bufetçi İbadullanın bufetində araq düməlyib və indi tək gəlib dəniz kənarındaki qayalıqda oturaraq dənizə baxan Cümü qışqırıldı, guya Malbaylı Köhnə Qaval İsgəndər ona cavab verəcədi ki, o tərəflərdə, yəni o biri dünyada nə var, nə yox, orda işləri yaxşı gedir, ya pis?

Şuşadan qaçaqça düşəndə erməniye kömək eləyən rus əsgərinin "Kalaşnikov"u Malbaylı Köhnə Qaval İsgəndəri ortasından çıxmışdı və o qaçaqça onun yanında olan Məmməd kişi (Gözlə-Gəlirəm Məmməd) sonralar danışındı ki, Malbaylı Köhnə Qaval İsgəndərin bədəni ortadan ikiyə bölünmüdü, qurşaqdan yuxarısı bir tərəfdə idi, aşağısı o biri tərəfdə və həmişəki göy çexollu qaval da eləcə əlində qalmışdı.

Cümünün axşamlar Boleşik Bufetçi İbadullanın bufetindəki araqdan sonra hərdən tək gedib o qayalıqda oturmağı var idi və Cümüdən başqa bundan heç kimin xəbəri yox idi – Cümüdən başqa, bir də ki, o tır-tırдан başqa, çünki hərdən Cümüyə elə gəlirdi ki, o tır-trır da bu quru, adda-budda kollu-koslu Abşeron çöllərinin sahibsiz itləri, pişikləri kimi bir şeydi.

– Ə, sən Öl, bir dəfə səni götürüb dənizə atacam! – bunu da Cümü Boleşik Bufetçi İbadullanın bufetindən sonra o qayalıqda oturduğu vaxtlar hərdən motorollerə (tır-tırə) deyirdi, guya ki, o tır-trır Cümünün qabağında nəsə bir günahı var idi.

Əksinə, Cümü gərək o motorollerin qara tüstü buraxan o paslı borusundan öpəydi, çünki Buzovnadakı fəhlə yataqxanasının beşinci mərtəbəsindəki o altı nəfəri, özü, yəni Cümü heç, o beş nəfəri – Güllü

arvadı, Sonanı, Cəmiləni, Qalibi, Solmazı – dolandırın o kuzovlu motoroller idi. Elə ki, Bakıya gəlib çıxdılar, bu fəhlə yataqxanasında məskunlaşdılar, elə ki, Cümü Bakı taksilərində özünə bir iş tapa bilmədi, elə ki, bir müddət profilaktoriyada, bir müddət də benzİN doldurma məntəqəsində günəmüzd isləməyindən bir şey çıxmadi, onda Boleslik Bufetçi İbadulladan borc götürdüyü 115 dollara hay-hayı getmiş bu kuzovlu motorollerini aldı, təmir etdi və fəhlə yataqxanasında yaşayan camaatın bir qismi, yəni uşaqlar, qocalar ki, hələ yuxudan durmamışdılar, motorollerin səsiñə yuxudan oyanmağa başladı, çünki yarım saat guruldayıb-tırıldıb söñürdü-yanırdı, sonra işə düşündü.

Cümü adətən Maştəğaya süründü, həyətdə heyvan saxlayan ətraf kəndlərin camaati üçün saman, quru çörək, cürbəcür yemlər, toyuqcucə saxlayanlar üçün buğda, arpa, yarma alıb motorollerin kuzovuna yığırdı və aparıb ev-ev satırdı. Misal üçün, quru çörəyin birini iki yüz manata alırdı, iki yüz əlli manata satırdı, eləcə də yem, arpa və başqa bu kimi şəylər, amma elə ki, yay gəlirdi və imkanlı adamlar öz bağlarına köçürüdülər, kimsə haranısa təmir etməyə, harasa bərbəzək vurmağı başlayanda, Cümü tır-tırın kuzovuna sement torbası, rəng, mismar, əhəng yığırdı və kəsə yolla Maştəğadan Nardarana süründü, ordan dəniz qıraqı yolla Bilgəhə gəldi, Bilgəhdən Zuğulbaya, oradan da Buzovnaya keçirdi, əgər kuzovda satılmamış mal qalırdısa, Şağana, Mərdəkana, Şüvəlana süründü, axşam təzədən Buzovnaya qayıdırı və əvvəller Buzovna bazarda ayın-oyun alıb fəhlə yataqxanasındaki evinə (otağı) gedirdi. Bir il belə keçdi, iki il belə keçdi, o illər ki, "Allah qoysa, sabah qayıdacaqıq Şuşaya, birsügün qayıdacaqıq Şuşaya!..", o illər ki, Qalib anadan oldu və Cümü onun adını gələcək Şuşa və üümüyyətlə Qarabağ qələbəsi şərəfinə Qalib qoysdu, amma sonra yavaş-yavaş əvvəlcə Boleslik Bufetçi İbadullanın bufetinə dəyməyə başladı, sonra fəhlə yataqxanasındaki evə (otağı) getdi və Qızıl Diş Cümüşd hamı üçün Cümü oldu.

12

Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç

cürə başa düşə bilmirdi ki, bu, nə səsdi? nə avazdı? – dənizin ugultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, ya gilavarın da səsi deyildi, nəsə qarışq bir avaz idi və bir sübh çağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalırdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əl-üz yuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o "Qarabağ şikəstəsi" idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o "Qarabağ şikəstəsi" də illərdən bəri köhnə palтарlarla bir yerdə sandıqda pərcim olub qalmışdı, naftalın əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, "Qarabağ şikəstəsi"ni də yeyib adda-budda dəlik-deşik etmişdi.

Və birdən-birə Sonanın o toy gündündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o əksi Cümüün üzünü bir lopa tüpürüb:

– Niyə onda evlənib o qızı da bədbəxt elədin, ay zaraza? – dedi.

13

Həmin sentyabr günü Boleslik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam "Neftçi" Finlandiyadan gəlmis bir komandanı 3-1 hesabı ilə udumuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərdə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarib pərtləşdiyindən xoruz kimi az qala adamin gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.

Qırx il idi ki, məhəllə adamları da, kənd camaati da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolcuçunda yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Boleslik Bufetçi İbadullaya sadəcə "Bufet" deyirdilər və çəkisi 160 kilodan çox olan Boleslik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağı verəndə, bu kişidə həqiqətən bir bufet əzəməti hiss olunurdu. Kəndin

birinci futbol azarkeşisi olan Boleşik Bufetçi İbadulla hər dəfə "Neftçi", yaxud respublikanın yiğma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmatli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kilogram yox, top kimi yüngül bir şey idi.

Həmin sentyabr günü Sovet İttifaqı dağlıqlıdan sonra özəlləşdirdiyi bufetində qışqabağı təmir işləri getdiyinə, bu təmir işlərinə də bir vaqon Zirə qarızını Moskva bazarlarında satıb təzə qayıtmış oğlu Ağasəlim cani-dildən rəhbərlik etdiyinə görə, Boleşik Bufetçi İbadulla həmin sentyabr günü bufetə getməmişdi, küçələrinin həyat qapısı ağızında, bu ilki meyvəsi də dərilib qurtarmış qoca xar tut ağacının kölgəsində nərd oynamayaqla məşğul idi və elə ki, Avtobus Ağadadaşgilin Qırmızı xoruzunun itməyi xəbəri gəlib ona da çatdı, gombul barmaqları arasında tutduğu balaca sədəf zərləri xüsusi bir həvəslə atıb:

— Ala, — dedi. — Ağadadaş xoruzu neyniyir?.. — Və zərlərin gətirdiyi növbəti "şəş qoşa"nı görüb gülə-gülə: — Bir evdə neçə xoruz olar?.. İki xoruzun başı bir qazanda qeyniyor begəm? — deyə zarafat etdi.

14

Bir dəfə, səfəh gilavar əsən bir payız axşamı idi və o səfəh gilavara baxmayaraq Məmməd kişi yenə həmin zeytun ağacının altındakı o sıniq-salxaq skamyada oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi ancaq özü özü ilə yox, başqalarıyla da danişirdi, bax, həmin axşam Cümü motorollerini həyətdə saxlayıb yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu:

— Bura bax, ə, Cümü, ermənilər müsəlman olsayıdı, ruslarnan Amerika yenə onlara qahmar çıxacaqdılar?

15

Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron havası ilə nəfəs ala bilmirdi və dənizin o

ugultusu da onu yatmağa qoymurdu – bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün nəfəsi daha da ağırlaşırkı, havası çatmırıdı.

Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu görmədi, amma axır vaxtlar tir-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda tir-tırı gördü. Gördü ki, canını götürüb tir-tırdan qopmaq, qaçmaq istəyir, amma tir-tır onu buraxmir, Cümü qaçırla, sürətlə öz-özünə gedən tir-tır da ardına qova-qova onu izləyir və səksəkə içinde yuxudan oyanıb hələ gün çıxmamış həyətə düşdü, zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş skamyasında oturdu, bir sıqaret çəkdi, sonra gedib tir-tırı işə saldı və tir-tır yarım saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən çıxdı, bir də axşam saat 9-da - 10-nun yarısında qayalığa gəldi.

Dəniz sakit, qayalıq bürkü idi. Cümü tir-tırı həmişəki kimi bir kənardə saxlayıb qayalığa çıxdı və əlində tutduğu dəmir piva bankası kimi araq bankasının ağzını açıb isti araqdan beş-altı qurtum içdi. Bu araqları təzə buraxmağa başlamışdır və qiyməti də su qiyməti kimi bir şey idi, Boleşik Bufetçi İbadullanın bufetindəki 200 qram araqın puluna bunun üçünü almaq olardı, hərəsi də 175 qram, amma deyirdilər ki, bu araq zəhərdi.

Bu dəfə Cümü bankadakı araqın hamisini içdi və özü özünə:

— Zəhərdi? — dedi. — Bəs niyə səni öldürmür, ay it oğlu?

16

Şuşa İnternat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü turşudub deyirdi:

— Ə, dərddən içirəm e, mən, dərddən! — Sonra da özünün özünə hiri tuturdu və bu dəfə də özü-özünə deyirdi: — Tüpürüm sənin də-

dinə də, özünə də!..

Salman ona təskinlik vermək istəyirdi:

– Hələ demə, ə, niyə özünü söyürsən? Dərdimiz böyükdü də, bə nədi, əlbəttə, dərddən içirik!..

Cümü qəhərdən bogula-boğula:

– Ə, sən kəs səsini! – deyirdi. – Spirit oğrusu!

Sonra Salman xəstəxanadan oğurladığı spirti satmağa başladı və daha içməyə vermədi.

17

Bir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək möv-sümü başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam kimsəsiz, bom-boş olurdu – axşam Cümü yenə Sonani motorollerin kuzovuna mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtılıyib zühr elədi, bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtaçıb:

– Alo, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!..

Sona döşələrinin donunun içində dörtə-dörtə ayağa sıçrayıb motorollerə tərəf qədidi və kuzova minib hönküre-hönküre çığırdı:

– Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..

Birdən-bira bütün sıfati təndir közü kimi alışib yanın Cümü heç bilmədi nə üçün, əlini atıb yerdən ovuc boyda bir qaya parçası götürüb, sonra arxasını onlara çevirib qayalıqdan uzaqlaşan o kişinin ardınca baxdı, bütün varlığı ilə istədi ki, əlindəki daşı öz başına cirip özü öz beynini dağlıtsın, sonra birdən-birə boşalan, taqətdən düşən əlindəki qaya parçasını güclər tərəfə tulladı və tir-tırı tərəf getdi.

Uzaqlaşılın qaralıq içində gözdən itən o kişi yerli adam idi, deyəsən, avtobus sürücüsü idi, adı da deyəsən, Ağarəhim idi, ya Ağadadaş idi, nəsə belə bir şey idi...

18

Sonanın böyük bacısı Solmaz anadangəlmə kor idi və elə ki, ermənilər Şuşaya hücum çəkdi, Şuşada qaçqaç düşdü, kim nə tapdisa, ona mindi, şüsalıları köçürən vertolyotda, yük maşınlarında, başqa maşınlarda yer qalmadı, onda hərə canını götürüb bir tərəfə dağladı, kimi pay-piyada Turşu meşələrindən keçib Laçına qaçı, kimi dağlardan enib Ağdamənən galə bildi, bir qismi işgalçi gülləsinə tuş oldu, bir qismi girov götürüldü, güllədən və girovdan yayınan bir qisim də elə o meşələrdə, o dağlarda tələf oldu. Ana oğuldan xəbərsiz qaldı, oğul bacıdan, bacı atadan və o vaxt Solmaz da itdi və Cümügil min bir məşəqqətlə gəlib Ağdamda yiğişsənə Solmazı "gördüm" deyən olmuştu, Solmazdan xəbər-əsər çıxmadı.

Bütün bu müsibətlər azmiş kimi, Solmazın da sevimli və köməksiz sıfati gecə-gündüz Sonanın gözlerinin qabağından getmirdi və belə məqamlardan birində Güllü arvad dediyi sözlərə özü də inanmayaraq Sonaya toxraqlıq vermək istədi:

– Az, özünü üzəmə... Dünyada elə möcüzələr olur ki!.. Allah kərimdi!..

Sona burnunun suyunu çəkə-çəkə:

– Allahın üzü dönüb də, bizdən, ay nənə!.. – dedi. – Görmürsən? Güllü arvad içini çəkdi:

- Boy-y-y, ay qız, əstəğfürüllah de!

Sona:

– Demirəm! – dedi.

Güllü arvad, elə bil, elə bu dəqiqlicə, indikindən də pis günlərə qalacaqlarından qorxub gəlinin yerinə özü həyəcanlı bir canfəşanlıqla:

- Əstəğfürüllah!.. – dedi.

Amma Güllü arvadın o "əstəğfürüllah"ının nəticəsiydi, ya nə idisə, onun özünün də inanmadığı o möcüzə həqiqətən baş verdi – Şuşadan qaçıqları vaxtdan düz on üç gün sonra Solmaz Əsgərandan aşağıda, Qasımlı kəndinin yaxınlığında tapıldı – huşu özündə deyildi, çöldə, bir gilənar ağacının altında yerə sərilib qalmışdı, əyni-başı cirilib dağılmışdı, ariqlayıb təkcə sümükən və dəridən ibarət baldırıları adda-budda gömgöy göyərmişdi, yalnız ayaqları qan içində idi, amma özü sağ idi.

Camaatın sağlam ərindən, oğlundan, qızından xəbər yox idi, amma kor Solmaz gecə-gündüz pay-piyada Şuşa dağlarından enib, ermənilərin gözündən yayını Ağdamacan gəlib çıxmışdı və bir neçə gündən sonra danışa bilən Solmaz belə bir söz dedi:

– Allah əlimdən tutub aparırdı məni...

Kor bacısının bu sözü ovdu-ovdu Sonanın bütün beyninə sahib oldu, Sona fikirləşdi ki, yox, Allahın tütü hələ onlardan dönməyib, pis günüñ ömrü az olar, yenə Şuşaya qayıdaçaqlar, Ağadədəli məhəlləsindəki evlərində yaşayacaqlar, Cümünün (Qızıl Dış Cümşüdün) qara "Volqa" taksisi yenə gəlib məhəllədə, həyat darvazalarının qabağında dayanacaq, amma günlər keçdi, aylar keçdi, gəlib Buzovnadakı fəhlə yataqxanasında maskunlaşdırılar, illər keçdi və Sonanın beyninə sahib olan o hissələr də bütün bu müddət ərzində qaxaca döndü, sonra da ovulub töküldü, amma tamam yox olmadı, çünki o ümidi axıracan ovulub tökülsəydi, tamam yox olsayıdı, o zaman, ümumiyyətlə, həyat, yaşamaq sona yetəcəkdi.

19

Azərbaycanda bir milyondan artıq qacqın yaşayırırdı, bu insanlar Ermənistanın işgal elədiyi torpaqlardan qaçmışdır, yüzilliklərdən bəri atalarının, babalarının doğulub, yaşayıb və öldüyü, dəfn edildiyi doğma torpaqlarından məcburi köckün düşməsdülər. Bu ölkənin əhalisi cəmi səkkiz milyon idi və bu o deyən söz idi ki, Azərbaycanda hər səkkiz nəfərdən biri qacqın idi və bu da – dünyada analoqu olmayan bir hadisə idi.

İzabel Xanukoff artıq üç gün idi ki, Azərbaycanda idi və beş il müddətində dünyanın müxtəlif ölkələrində – Somalidən tutmuş Balkanlaracan – qacqınlarla çox görüşsə də, növbəti hər görünüşün ağır təessüratı qətiyyən azalmırıldı. Azərbaycanda – ezamiyyətdə olduğu bu üç gündə də Izabel ölkənin bir neçə bölgəsində qacqınların çadır düşərgələrində, onların ayrı-ayrı yaşayış məntəqələrində oldu və hər dəfə qacqın anaların mösiyatını, qacqın uşaqların güzəranını görəndə Cenevrə gölünün sahilindəki o sakit, arxayın yaşayış Izabel üçün Corc Lukasın filmləri kimi bir şey idi, başqa bir bir planetin, başqa sivili-

zasiyanın həyatına bənzəyirdi.

Həmin sentyabr günü bazar günü olsa da, Izabel əvvəldən planlaşdırıldığı kimi, Bakının 35 kilometrliyindəki Buzovna kəndində qacqınlarla bu səfərinin son görünüşünü keçirməyə getdi və onu müşayiət edən rəsmi dövlət məmuru və yerli tərcüməçi qızla birlikdə maşına minməzdən əvvəl məmurdan soruşdu:

– Bu gün bazarlı... Onları narahat etməyəcəyik?

Məmər Izabel baxdı və heç nə demədi, daha doğrusu, Izabel hiss etdi ki, məmər – gödək boylu, ariq və yəqin ki, qacqınlarla belə görüşləri çox keçirdiyinə görə günün altında yanıb qaralmış bu kişi, sadəcə olaraq, deməyə söz tapmadı və qız burasını da hiss etdi ki, verdiyi sualın idiotluğu özünü də yanaglarını qızardırı...

Izabel ertəsi gün sahər tezden Cenevrəyə qayıdaçaqdı, ona görə də bu son görünüşü tez keçirib, axşam da olsa, mütləq Qubaya, Qırmızı Qəsəbəyə getmək istəyirdi, çünki Izabel az qala cisimini surətdə hiss edirdi ki, o yerlərə getməsə, heç olmasa bircə saat o yerlərə anasının gözləri ilə baxmasa, Zibanın ruhu ondan inciyəcək, hətta küsəcək və buna görə də Buzovnada fəhlə yataqxanasındaki görüş çox çəkmədi.

Əslində, daha belə görüşlər qacqınların da həvəsi və deməyə bir sözü qalmamışdı, çünki nə qədər söz var idisə, bu on-on bir ildə hamisini demişdilər, amma nə olsun? – xaricdən gəlirdilər, baxırdılar, hər şeyi öz gözələri ilə göründülər, başlarını bulayırdılar, hətta eləsi olurdu ki, bax, bu uzun, kürən qız kimi, gözələri dolurdu, elə bu qız kimi də, fotoaparatla şəkil çəkirdilər, bloknotlarında nəsə yazırıdlar, sonra da çıxıb gedirdilər – nə dəyişirdi?

Məmməd kişinin arvadı Sürəyya xala ikinci mərtəbədəki aralıqda həmin uzun, kürən qızın – Izabel Xanukoffun qabağını kəsib və qacqınların işləri ilə məşğul olan bəzi məmurların: – "Xaricdən gələnlərlə nəzakətli olun." – xahişini də bir tərəfə tullayıb:

– Bura bax, – dedi. – Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım deyil! Onu da aparin ermənilərə verin! Bizə heç nə lazım deyil! A tövbə! Bizə Şuşamı qaytarın! – Sonra üzünü tərcüməçi qızı tutdu: – Az, tərcümə elə! Nətər deyirəm, elə də tərcümə elə! – Və tərcüməçi qız onun sözlərini tərcümə etməyə başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən gələn növbəti qonağı tamaşa edən Qalibin – Cümü ilə Sonanın oğlunun – qolundan yapış-

irəli çəkdi. – Bax, bu Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar? – Sonra da aralığın açıq pəncərəsindən əlini uzadıb zeytin ağacının altındaki skamyada oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı qışqırdı, elə bil, Şuşanı erməni yox, bu uzun, kürən qız onların əlindən almışdı. – Odur, bax, – dedi, – mənim kişim on ildi orda oturub özü özü ilə danışır! Nər kimi kişi idi! Top atsaydın, yixilməzdi! – Və daha da bərkdən qışqırdı: – Şuşanı qaytar bizi! Şuşanı!.. Şuşanı!..

Məmməd kişi arvadının səsini eşidib zeytin ağacının altından soruşdu:

– Nolub Şuşaya?

Sürəyya xala:

– Heç nə olmayıb Şuşaya! – dedi və özünü saxlaya bilməyib hönkürə-hönkürə qonaqlardan ayrılib yaşadıqları otağı girdi.

İzabel Cenevrədə aldığı şəxsi hədiyyəsini – fransız atrini – son görüşə saxlamışdı və onu elə bu qadına vermək istəyirdi, amma, doğrusu, onun ardınca otağa girməyə, bu sözlərdən sonra o kiçik hədiyyəni ona verməyə ürək eləmədi və onlar beşinci mərtəbəyə gəlib çıxanda qəribə bir hadisə oldu. Əslində bu, nəsə bir hadisə yox, anı bir hissəyyat idi, bəlkə də haqq dünyasındaki Ziba ilə Izabel Xanukoff arasındaki hansısa bir biobağda, biotədə yaranan informasiya kimi bir şey idi – Izabel, bir kənarda dayanıb heç nə deməyən və iri, ala gözləri lap darinlərinənəkən kədər içində olan cavan bir qadını görəndə, elə həmin an qızı elə gəldi ki, Ziba bu qadını tanırı, daha doğrusu, tənyib-tanımamağından asılı olmayaraq, bu qadın Ziba üçün doğmadı. Cavan qadının sıfatının gözəlliyi, elə bil, iri və ala gözlərindəki o kədərlə heç cüra barışa bilmirdi, o kədəri heç cüra qəbul etmək istəmirdi və bu da o qadının baxışlarındakı, varlığındakı iniltini daha da görümlü edirdi.

Izabel Xanukoff Cenevrədən alıb götirdiyi hədiyyəni Sonaya – həmin cavan qadına bağışladı.

20

O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındaki güzəranla heç cüra uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdıllarsa da, Güllü arvadı az qalrıdı gülmək tutsun.

Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağı qayıdan Güllü arvad:

– Az, aq görək onun içində nə var elə? – dedi.

Sona əlində tutduğu o balaca bağlamaya taxılmış ləntə baxanda uşaq vaxtı hərdən-bir axşamlar Cıdr Düzüna, ya Ərimgəldiyyə, ya İstirahət Evinə gəzməyə gedəndə anasının onun iki uzun hörüyünün ikisinin də ucuna bağladığı qırmızı ləntələr birdən-birə gəlib gözlerinin qabağında dayandı və Sona bağlamanı Solmaza tərəf uzatdı və elə bil, ancaq indi gördü ki, Solmaz kordu, tez əlini geri çəkib bu dəfə də bağlamanı Cəmiləyə tərəf uzatdı:

– Ala, a...

Cəmilənin on beş yaşı vardı, Cümü onu qucağına alıb Şuşadan qaçanda heç beş yaşı tamam olmamışdı və Cəmilə indiyə qədər əlində belə gözəl balaca bağlama tutmamışdı.

Güllü arvad nəvəsinə:

– Az, aq də... – dedi və bu on illik qaçqınlıq həyatında xaricdən onların güzəranını görməyə gələn adamlardan daha heç nə ummadığı, heç nə gözləmədiyi üçün əlavə etdi: – İçindən indi səfəh bir şey çıxaq...

Cəmilə:

– Bantu mənimdi! – dedi və Qalibə baxdı.

Qalib bu dəfə bacısının sözünə etiraz etmədi, çünkü o gözəl balaca bantın oğlanlara yüz faiz dəxli yox idi.

Güllü arvad:

– Yaxşı, ay qız... – dedi. – Açı!..

Cəmilə yavaş-yavaş və ehtiyatlı bağlamanı açmağa başladı və nəhayət ki, açıdı, əlində tutduğu qutunun o tərəf-bu tərəfinə baxdı.

Güllü arvad:

– Az, onu da aç... – dedi.

‘Sona:

– Day onun nəyini açın? Ətirdi də... – dedi və gülümsədi, sonra da çayniki götürüb otaqdan çıxdı ki, həyatə düşüb krandan su doldursun.

Sona elə gülümsədi ki, elə bil o ətirə yox, fəhlə yataqxanasında məskunlaşdıqları bu on ilə baxıb gülümsəyirdi...

Cəmila bu hədiyyənin belə bir gözlənilməzliyindən elə çəşdi ki, qutu ilə bərabər, bantı da Güllü arvada verdi və Güllü arvad bir müddət o qaba, o banta baxdı.

Cümü açıq pəncərənin qabağında dayanıb gözlərini həyatda krandan çaynıkə su dolduran Sonaya zilləmişdi və Sonanın bayaqkı o təbəssümü Cümünün içini elə doldurmuşdu ki, Güllü arvadın ətir qabını ona tərəf uzadıb nə dediyini əvvəlcə heç başa düşmədi.

– Ə, səninnəyəm... – Güllü arvad təkrar etdi. – Ala bunu, apar yarmarkada sat, o qızı, – əli ilə pəncərəyə tərəf işarə etdi, yəni ki, Sonaya, – bir babat don al gətir...

Cümü ətiri anasından alıb otaqdan çıxdı.

Güllü arvad onun ardınca:

– Sən dədəyin goru, – dedi. – Pulu araşa vermə!

Cümü:

– Dədəmin goru çoxdan çatdayıb!.. – dedi və tez-tez pilləkənləri düşməyə başladı, elə bil, təkcə bu yerlərdən yox, dünyadan qaçıb canını qurtarmaq istəyirdi.

21

Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun axçasında böyük bir yarmarka Sovet İttifaqı dağılıandan sonra neçə il idi ki, şidirgi alış-veriş yerinə əyriilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qıymətlər də Bakıya, Bakı ətrafi Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.

Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında

dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yoldan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.

Sonuncu anda qızadan qurtaran mikroavtobusun sürücüsü barmağı ilə Cümünü hədələdi və hiddətlə nəsə dedi, Allah bilir, nə söyüş söyüdү, amma Cümü bunun fərqində deyildi, içindən qopub gələn bir "niyə?" onun bütün sisqa vücdunu, elə bil, bir çəkisizlik içindən soxmuşdu: gözünün qabağındakı Sona niyə o paslı güzgüdən ona baxmalı idi, fransız ətri nə zibil bir şeydi ki, Sona onu öz boynuna, sinəsinə vurmasın və niyə, niyə, niyə axı hansı bir oynaşa bunu alıb öz qəhbəsinə verə bilər, amma Cümü həmin pula Sonaya don almalıdır ki, əynindəki süzülüb didilmiş dondan canı qurtarsın?

Niyə?

Niyə?

Niyə axı?

Və elə bil, o tur-tır özü özüna dövrə vurub geri qayıtdı və həmin sentyabr gününün o axşam çağında Cümünü yenə də Buzovna ilə Zuğulba arasındaki o sahili – qayalığa gətirib çıxardı.

Yüngül bir xəzri əsdiyi üçün dənizin ləpələri qayalığa çırplır, köpüklənə-köpüklənə geri çəkilirdi və elə bil, ləpələrin o ardıcılılığı həmin axşam bu yerlərə çökmüş havasızlığı təsdiq edirdi. Cümü birinci dəfa idi ki, bu qayalığa tamam ayıq gəlməsi və elə bil, dəniz də, bu qayalar da əvvəlkindən də qat-qat artıq dərəcədə yad bir yer idi və qayalıqda oturmuş Cümü bir də onu gördü ki, zir-zir ağlayır, elə ağlaya-ağlaya da əlindəki fransız ətrinin bantını dərtib açmaq, kağızını cırıb tullamaq, şüşəni qutusundan çıxarıb ətirlə bərabər qayalığa çırpmaq istədi və özü özünə:

– Nə zirildiyırsan, ə, əclaf oğlu əclaf?! – dedi.

Görür, bir az əvvəl bu yerlərdən mal-qara keçmişdi, çünkü dənizin iyinə bir təzək iyi də qarışmışdı. Cümü burnunun suyunu çəkə-çəkə əlində tutduğu ətr qutusuna baxırdı və həmin sentyabr gününün axşamı qəribə bir hadisə oldu: birdən-birə, elə bil, o dəniz və təzək iyinə fransız ətrinin də iyi qarışdı (elə bil, Cümü doğrudan də ətri qayaya çırpmışdı) və güman ki, dünya yaranandan bəri indiyədək Abşeronda heç kimin heç vaxt hiss etmədiyi qarışq və iyrənc bir qoxu Cümünün burnuna gəldi...

Bu vaxt yüngül xəzrinin qayalığa çırpdığı o yeknəsəq ləpə ardıcılılığı içində qart və hırslı bir qaqqlıtı eşidildi – hoppanıb qayalığa çıxmış bir xoruz (Qırmızı xoruz!), ardiye da iki anac toyuq, elə bil, bu kimsəsiz sahildə çoxdan bəri adam görmədiyi üçün, düz Cümünün üstünə gəlirdi. Cümü ayaga qalxıb fransız ətrini pencəyinin cibinə qoydu, əli ilə burnunun pərdələrini tutub bərkdən finxirdi, burnunun suyunu qayalığa çırpdı və aşağı enib tir-tira tərəf getdi.

O iyənc iy hələ də Cümünün burnundan keçməmişdi və Cümüyə elə gəldi ki, elə bil, pencəyinin cibindəki o fransız ətri də iyələnmiş qurbağa ölüsti kimi bir şeydi.

Qırmızı xoruz da, toyuqlar da qaqqıldaya-qaqqıldaya qayalıqdan düşüb onun ardınca getdi.

Motor isti olduğu üçün tir-tir bir-iki dəfə nərə çəkib tez işə düşdü və o nərələr də Qırmızı xoruzu, toyuqları kənarə qaçırmadı, əksinə, daha da bərkdən və daha artıq bir narazılıqla qaqqıldamağa başladılar, elə bil, haray-həşir salırdılar ki, ey insan, bizi burda qoyub hara gedirsin, istayırsın ki, qurda-quşa yem olaq?

Bu quşları hardan azıb gəlib bura çıxmışdır?

Bu boyda Buzovnada onların yiyesini tapmaq, əlbəttə, müşkül massələ idi. Son vaxtlar Abşeronda sıqovullar çıxaldığı üçün, kol-koslu quru çöllərdə, dəniz kənarındakı qamışlıqlarda tülükü çıxalmışdı, bəzən gecələr buralardan çäqqalların vaqqıldaşması eşidilirdi və bu heyvanlar bir neçə dəfə gecə bu yerlərdən keçib evə gedən tir-tırın da yoluñun üstüñə çıxmışdı.

Şübhəsiz ki, səhər açılında bu özündənrazi xoruzdan da, onun o toyuqlarından da bu əbləh dünyada ancaq tükərləri qalacaqdı. Cümü sağ əlinin barmaqları arasındakı sıqaretin tüstüsünü ciyərinə çəkə-çəkə, sol əlini uzadıb quşları qovmaq istədi, amma Qırmızı xoruz, elə bil, elə buna bənd imiş kimi, hoppanıb qanadlarını yelləyə-yelləyə tir-tırın adda-budda quru ot tökülmüş kuzovuna qondu, toyuqlar da eləcə Qırmızı xoruzun ardınca kuzova atıldılar və qaqqıldaya-qaqqıldaya, elə bil, taksi müştarılırı idı, tir-tırın tərpənməyini gözləməyə başladılar.

Cümü yeno finxiraraq burnunun hələ də qurumamış suyunu bu dəfə asfaltın üstünə çırpıb:

– Yaxşı, – dedi, – sizi çäqqal yeyənəcən, elə bizimkilər yeyər. – Sonra, elə bil, özüna bərəət qazandırmaq üçün: – Çäqqallar yeməyə

şey tapacaq! – dedi və tir-tırı sürüb dünyanın çox cansıxan yerlərindən biri olan bu qayalıqdan uzaqlaşdı.

22

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda adətən küçə qapısının ağızında olurdular, qoca xar tut ağacının dibini, oranı-burani dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hina qayıdırıldılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındaki köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu "gördüm" deyən olmadı.

Gecə düşəndə Ağadadaş, elə bil, Qırmızı xoruz adam idi, onun qarasına:

– Axmaq oğlu axmaq! – dedi. – Bilirdim ki, onun axırı elə belə olacaq!

Balacaxanım Qırmızı xoruzu tapacağına ümidi tamam itirib:

– Heç olmasa, – dedi. – Allah bir yetim-yesirə qismət edəydi onları!..

Ağadadaş:

– O xoruzu ki, mən tanıyıram, o köpəyoğlunun yetim-yesirlə arası yoxdu! – dedi və həmin payız günü birinci dəfə güldü. – Bizi bəyənmədi, bəy axtarı...

23

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qızə xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlıqə Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.

Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündür boylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınınında söhbət edə-edə, zaraftalşa-zaraftalşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarnı çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəf qaçıdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilqılıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qədidiqca Zibanın ruhu şad olur.

Sonra o cavan və yaraşıqlı (hündür boylu!) oğlan İzabeli Qubanın Qəşrəş meşəsindəki məşhur kababxanada əsl Qafqaz kababı yeməyə dəvət etdi. 32 yaşına çatdığını baxmayaraq İzabelin indiyə qədər hələ heç bir azərbaycanlı, ümumiyyətlə, heç bir qafqazlı ilə heç bir məhəbbət macərası olmamışdı və Quba doğrudan da gözəl bir yer idi, sabah səhər Cenevrəyə yola düşməsinə də hələ bütöv, azad və sərbəst bir gecə qalırdı, ona görə də İzabel Xanukoff o cavan oğlanın dəvətini məmənnuniyyətlə qəbul etdi.

24

... çox-çox illər bundan əvvəl Yevlaxdan Bakıya gedən qatar on yeddi yaşı bir oğlunu işıqlı, hərarətli, sırlı-sevincli bir Gələcəyə aparırdı...

... və o qatarın dəmir çarxlarının çukkaçukunu sədasi uzaqlardan gələn bir "Qarabağ şikəstəsi" müşayiət edirdi...

13 avqust 2003
Zuğulba

ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT XADİMLƏRİ ELÇİN YARADICILIĞI HAQQINDA

«Elçində bədii dərk duyğusu güclü və cəlbedicidir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat yolları keçən adamların mənəvi aləminə eyni səviyyədə dərindən nüfuz etmək qabiliyyəti onun yazıçılığı istedadının ən qüvvətli cəhətidir.»

Akademik Məmməd Cəfər Cəfərov

«Elçinin hekayə və povestlərini oxuyanda qələmindəki özünməxsusluğun bədii cizgiləri, dərhal nəzərə çarpır... Elçinin laboratoriyasında yerində istifadə oluna bilən bir çox vasitələr vardır. Hazırkı keçmiş, ayıqlıqla yuxunu, həqiqətlə xəyalı, real hadisələrlə nağılı, əfsanəni yanaşı təsvir etmək, daxili dialoqlardan, öz-özü ilə söhbətdən, dramaturji səhnələrdən, mozaik parçalardan, mübəliğə, şisiertmə üslubundan istifadə etmək təsvirlərinin emosional qüvvəsini artırır, fikrimizi də bir qədər hərəkətə gətirir... Nüfuzedici bir nəzərlə əzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas bir keyfiyyətdir.»

Akademik Məmməd Arif

«Bizi əhatə edən xarici aləm, yaşadığımız evlər, gəzdiyimiz dəniz sahilləri, Bakı dağlarının sarı qumu, dadlı üzüm gətirən meynələri, çadır kimi kölgə salan tut ağacları, çılpaq qayaları Elçinin hekayə və povestlərində daim insan hisslerinin hərarətini, insan ürəyinin romantik çırıntılarını eks edir; çünkü yazıçı onları təsvir xatirinə deyil, qəhrəmanlarının həyəcan və iztirablarının, dərin hisslerinin

tərcüməni kimi əsərə daxil edir. Bu təsvirlərin yiğcamlığı və təbiiliyi bizi o qədər cəlb edir ki, gözlənilmədən özümüzü başqa aləmdə hiss edirik.»

Mirzə İbrahimov

«Elçin ədəbiyyatşunaslığını bu gün də məşğul edən, ayrı-ayrı hallarda sənətşunaslıq və estetika elmləri ilə sərhədlənən problemləri iki aspektdə – həm bədii nəsrin təcrübəsində, həm də onun tədqiqində diqqət və ehtiramla araşdırır, müqayisələr aparır, bədii əsərləri və tənqidisi fikirləri, müxtəlif müəlliflərin rəylərini tutuşdurur, nəticə çıxarıır, yüksək səviyyəli elmi xülasələr əldə edir... Elçin saxtanı həqiqətdən, elmi-nəzəri mülahizəni doqmatizmən, ehkamçı və subyektiv fikirlərdən seçməyi bacarır. Belə hallarda o əsərətlə tənqid edir, amma ehtiram və təvazökarlıq çizигindən çıxmır.»

*Mehdi Məmmədov
SSRİ xalq artisti, professor*

«Elçinin ədəbi hadisələrə obyektiv yanaşması, yeri düşdükçə kəskin polemikalara girməsi, işin ağırlığından qorxmaması, mühüm elmi-bədii problemlərə nəzəri əsaslarla yanaşması əsərinin («Tənqid və nəşr») sanbalını xeyli artırmış, bu əsəri ləyaqətli bir tədqiqata çevirmişdir.

Elçin hələ universitetdə təhsil alarkən, mənim tələbəm olmuş, geniş dünyagörüşü, istedadı, fəallığı ilə diqqətimi cəlb etmişdir. Sonralar aspiranturada oxuyarkən, onun bu keyfiyyətləri daha da inkişaf etmiş və o, yaxşı bir müasir ədəbiyyatşunas-mütəxəssis kimi yetişmişdir.»

Mir Cəlal

«Elçin nə dərəcədə oxucuların dərin rəğbətini qazanmış professional bir yazıçıdırsa, o dərəcədə də yüksək səriştəli professional tənqidçi və ədəbiyyatşunasıdır... Mən Elçinin keçmiş ümumittifaq matbuatında – «Literaturnaya qazeta», «Voprosi literaturi», «Družba narodov», «Literaturnoye obozreniye» kimi nüfuzlu və çox tirajlı qəzet-jurnalların səhifələrində tez-tez dərc etdirdiyi yüksək səviyyəli və milli təəssübkeşlik baxımından qiymətli məqalələri ilə həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının təbliğindəki ciddi xidmətlərini xüsusi qeyd etmək istəyirəm.»

Bəxtiyar Vahabzadə

«Çox hörmətli Elçin! Sizin «Parisdə avtomobil qəzası» kitabınıza heyran qalmışam. Sizin yumorunuz, Sizin fantastik notlarınız və lirik verginiz mənim çox xoşuma gəlir. «Mahmud və Məryəm» çox sevdiyim və dəfələrlə oxuduğum kitablardan birini – «Min bir gecə»ni mənim yadına saldı. Sizin bu əsərinizdə mən Şərqi bütün gözəlliyini, qəddarlığını və ehtirasını tapdım – Siz bu qəribə, gözəl və qorxulu dünyanın atmosferini əla təsvir edirsiniz. Fikirlərimi rus dilində dəqiq və incəlikləri ilə ifadə etmək mənim üçün çox çətindir, daha rus dilini yadırğamışam. Sizin mətnləri oxuyarkən hiss etdiklərimin hamısını fransız dilində yaza bilsəydim...».»

*Banin
(Fransa)*

«Alman dilində Elçinin «Mahmud və Məryəm» və «Ağ dəvə» romanlarını oxumuşam. Onun «Ölüm hökmü» romanını isə türk dilində oxumuşam. Mənçə, bu roman dünya miqyaslı bir əsərdir. Elçin mənim çox dəyərləndirdiyim azsaylı müasir yazarlardan biridir.»

*Doktor Henrix Fiser
(Almaniya)*

«Elçin xeyirxah qəhrəmanını gözəllik və ülvilik arzusu ilə və bunların həyata keçirilməsi ümidi ilə yaşıdır.

Elçin «Qeyri-fantastik hekayələr» silsiləsində göstərir ki, möcüzə təkcə nağıllarda yox, həm də real həyatda baş verə bilər; əsl səadət və gözəllilik insanın mayasındadır – onun vicdanında, özünə və mənəvi borclarına sədəqətli olmaq bacarığındadır.

Elçin sağlam varlığa çıxış yolunu əxlaqi-etik planda da axtarır, bunu insanın özü üzərində fantastik, möcüzəli qələbəsində görür».

Zoya Kedrina
(Moskva)

«Elçinin bir yazıçı kimi fərdi marağı onun səfərinin ictimai məqsədi ilə həməhəng olmuşdur və nəticədə meydana ciddi və düşündürən bir əsər çıxmışdır...

Elçin «Yaxın, uzaq Türkiyə» əsərində özünü işguzar bir təşviqatçı kimi göstərir. Türkiyədəki kitabxanalardan arxivlərdən eldə etdiyi məlumat, dövri mətbuatı hərtərəfli nəzərdən keçirməsi nəticə etibarilə onun ocerklərinin elmi və faktik sanbalını daha da artırır».

Akademik Həmid Arası

«Bu bir xoşbəxtlikdir ki, eyni ailə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə iki parlaq istedad bəxş etmişdir: İlyas Əfəndiyev və Elçin. Mənim əziz dostum İlyas Əfəndiyev böyük dramaturq və nasirdir, onun müasir Azərbaycan ədəbiyyatının və teatr sənətinin inkişafında müstəsnə xidmətləri var, o, ən çox oxunan, sevilən Azərbaycan yazıçılarından biridir. Elçin isə başqa bir orijinal istedaddır və təsadüfi deyil ki, Elçinin romanları, povestləri, hekayələri böyük tirajlarla rus dilində, digər xarici dillərdə çap olunmuş, Azərbaycan ədəbiyyatına şöhrət gətirmişdir. O, həm də çox sanballı bir alim-ədəbiyyatşunas və tənqidçidir. İlyasın Azərbaycan mədəniyyətində öz xüsusi yeri, Elçinin isə öz xüsusi yeri vardır. Bir cəhəti də qeyd etmək istəyirəm: İlyas Əfəndiyev canı ilə, qanı ilə ədəbiyyata, sənətə

bağlılığı ilə bərabər, həm də görkəmli ictimai xadimdir. Elçin tutduğu rəhbər ictimai vəzifələrdə, yüksək dövlət vəzifələrində həmişə böyük səriştə və enerji ilə, xeyirxahlıq, eyni zamanda prinsipiallılıqla geniş mənada Azərbaycan mədəniyyətinə xidmət etmişdir. Bu isə o deməkdir ki, doğma xalqımıza xidmət etmişdir. Bu ata və oğul doğma Azərbaycan xalqımıza xidmət etmişlər. Bu ata və oğul Azərbaycan mədəniyyət tarixində unikal hadisələrdən biridir».

Bəstəkar Tofiq Quliyev

«Elçin sadiq oğuldur, gözü açıq igiddir. Azərbaycan ədəbiyyatını yalnız respublika ölçüsündə deyil, dünya ölçüsündə araşdırır».

Akademik Abbas Zamanov

«Xalq yazıçısı Elçin çoxşaxəli, geniş yaradıcılıq diapazonu, imkanları olan sənətkardır. Onun yaradıcılığı timsalında insanın bədii-estetik dərki barədə dərin elmi tədqiqat aparmaq olar, sanballı doktorluq dissertasiyası yazmaq olar və bunu Nərgiz xanım Paşayeva böyük ustalıqla sübuta yetirmişdir».

Akademik Fuad Qasimzadə

«Elçin çağdaş türk dünyasının böyük yazarlarından biridir. O, Türkiyədə də Bakıdakı kimi məşhurdur və ədəbi-mədəni aləmdə nüfuz sahibidir. Yalnız elə «Mahmud və Məryəm» romanını götürsək, Marakesin «Yüz ilin tənhalığı» əsəri Latin Amerikası ədəbiyyatında hansı yeri tutursa, Elçinin də bu ölməz romanı türk dünyası ədəbiyyatında o yeri tutur».

Professor Əli Özgəntürk
(İstanbul)

«Həm Elçinin, həm də Anarın yaradıcılıq dünyalarının formasında Azərbaycan mənəvi mühitindən başqa, onların atalarının – XX əsr Azərbaycan ədəbiyyatı klassikləri Rəsul Rzanın, İlyas Əfəndiyevin böyük rolü olmuşdur.»

*Çingiz Aytmatov
(Qırğızistan)*

«Türk dünyasına xidmət» mükafatını mən yüksək qiymətləndirirəm və onu böyük yazar Elçinə təqdim etməkdən məmnunluq duyuram.»

*Süleyman Dəməral
Türkiyə Respublikasının
doqquzuncu Prezidenti*

«Elçinin əsrləri mənim stolüstü kitablarimdandır. Elçin romanlarında, povestlərində, hekayələrində həmişə, hətta hakim ideologiyasının fironluq etdiyi sovet dövründə belə, həqiqəti yazmış, həyat həqiqətlərinə şirə qatmamış, bir çox yazıçılarımızda olduğu kimi, Leninin, yaxud Kirovun yalançı surətlərini yaratmağa uymamış, badii ədəbiyyatın əzəli və ədəbi mövzularına sadiq qalmışdır. Onun əsrləri xalqın qəlbindən xəbər verdiyi üçün, xalqın da qəlbina yol tapmışdır. Buna görə də o nüfuzlu və sevimli bir yazıçıdır.

Azərbaycan dilinin bütün şirinliyi onun qəlbində və qələmindədir.»

Akademik Fərəməz Maqsudov

«Həyatın acı həqiqətlərdən danişanda da şirin, səmimi, xeyirxah dillə danişmaq ancaq sinəsində şəfqətli sənətkar ürəyi gəzdirənlərə qismət olur ki, Elçin də onların cərgəsindədir.»

Akademik Əziz Mirəhmədov

«Mahmud və Məryəm» romanı çağdaş ədəbiyyatımızın qızıl fonduna daxil olan nadir əsərlərdəndir...

...Elçinimiz necə sürətlə boy atdı, Doğunu və Batını mənimsəyən parlaq bir ədəbiyyat bilicisinə, filosof qüdrətli nəzəriyyəciyə çevrildi. Sənin oxucun olmaq çətindir, əziz Elçinimiz! Çünkü əsl qəhrəman hökmü ilə saçdığı inciləri yiğib-yığışdırmaq olmur...».

Xəlil Rza Ulutürk

«Əzizim Elçin! Arzu edirəm ki, sənin dağ yollarına bənzəyən həyat yoluñ nə qədər çətin olsa da, həmişə yeni yaradıcılıq zirvələrini fəth etməyə özündə güc tapasan!»

*Oljas Süleymenov
(Qazaxistan)*

«Elçinin maraqlı «Gümüşü furqon» («Bir görüşün tarixçəsi» - red.) povesti H.Mitinin tərcüməsində «Yunost» jurnalında dərc edilmişdir. Gənc müəllifin rus dilində ilk dəfə çap olunmuş bu əsəri bizim jurnalın redaksiya heyəti tərəfindən yüksək qiymətləndirilmişdir, ən əsası isə yaxşı oxucu poqtuna malikdir.»

*Boris Polevoy
(Moskva)*

«Elçinin məşhur «Ölüm hökmü» romanı Azərbaycanın düşmənlərinə ölüm hökmü oxuyursa, o böyük epik əsər həm də keyfiyyətə parlayırsa, siz nə cəsarətlə müasir ədəbiyyata ölü deyirsiniz?!»

İsa Hüseynov

«Elçin tənqididə fəaliyyətə də yazıçı kimi başlamışdır. Lakin tənqididə əsərləri öz canlılığı, kəsəri aktuallığı ilə həmişə ümumi maraq oymatmışdır... O müasirliyi aktuallıqla eyniləşdirməyi, hər iki estetik kateqoriyadan sənətkarlıq hesabına sui-istifadə etməyi müasir ədəbiyyatın ən yaralı yeri sayır və bədii ədəbiyyatı sənətkarlıq məsələlərini, tənqididə həmişə onlara vəhdətdə aparır. Bu məqsədlə Elçin müasirliyin əsas ideya-estetik mündəricəsini açır, inandırır ki, həqiqətən müasirliyi, zamanın böyük məsələlərinin daxili ictimai, fəlsəfi, əxlaqi keyfiyyətlərini açmadan onların həqiqi, real, dərin təsvirinə nail olmaq mümkün deyil; əgər müasirlik bugünkü fəlsəfi-əxlaqi yüksəklik səviyyəsində dayanmayı tələb edirsə, sənətkar müasirliyi həmin fəlsəfi-əxlaqi yüksəkliyə daha ucadan baxmağı bacarmaq istədədi deməkdir.»

Akademik Kamal Talibzadə

«Böyük nasır və dramaturq, ədəbiyatşunas və tənqidçi Elçin müasir həyatın, real gerçeklikdəki hadisələrin, sarsıntıların və ümumiyyətlə, bütün vəqfielerin mahir müşahidəcisi olmaqla bərabər, həm də keçmiş zamanların, dünyanın ilk baxışından bəlkə də parodikal görünən əzəli problemlərinin mahir salnaməcisiidir.»

*Professor Dmítru Balan
(Rumuniya)*

«Azərbaycan hekayəciliyinin ən öndə gedən isimlərindən biri olan Elçinin hekayələrinin Türkiyə ədəbiyyatı üçün «təzə qan» olacağına inanırıq.»

*D-r Yusif Gədikli
(İstanbul)*

«Çağdaş Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan Elçinin diqqəti dəyişən insani dəyərlərə yönəldən «Ulduzlar altında cinayət» («Qatıl») əsəri Azərbaycanın son iyirmi ildə üzləşdiyi mühüm sosial və mədəni dəyişiklikləri uğurlu şəkildə eks etdirməkdədir.»

*Örtugrul Günay
Türkiyə Respublikasının
mədəniyyət naziri*

«Əziz Elçin! «Mahmud və Məryəm» həm fəlsəfi konsepsiyasının dərinliyi, həm də bədii ifadə baxımında məndə böyük təssürat yaratdı. Siz əsl ustadsınız. Siz məni tamam yüngülcsinə, heç geriye də boylanmadan uzaq dövr insanların dünyasına daxil etdiniz. Siz öz əsas fikrinizi necə də dəqiq məyyənləşdirmisiniz: böyüklük, əzəmət – istər həqiqi, istərsə də xəyalı olsun – öz mahiyyəti etibarilə faciəvidir.»

*Mustay Kərim
(Başqurdıstan)*

«Azərbaycan ilə Türkiyə əbədi dost və qardaş ölkələrdir. Hərmətli Elçin bəyin «Ulduzlar altında cinayət» («Qatıl») tamaşası da həmin şərəfli əbədiyyət yolunda irəliyə aparan əlamətdar bir addımdır.»

*General İsmayıł Haqqı Qaradayı
(Ankara)*

«Elçin dolğun yaradıcılığı ilə həm ədəbiyyat, həm də böyük siyaset sahəsində həqiqətən də məftunedici nəticələr əldə edib»

*Mixail Şvidkoy
Rusiya Federasiyasının
mədəniyyət naziri*

«Dünyada və xüsusi ilə Türk topluluqlarında çox böyük ehtiram qazanan sayın Elçinə türk dünyasına və insanlığa göstərdiyi xidmətlərin davamını diləyirəm.»

*Professor Əli Doğramacı
Bilkənd Universitetinin rektoru*

«Mən Elçinin bir yazıçı kimi özünəməxsusluğunu əbədi adlandıran mövzulara belə spesifik milli elementlər götirməsində, həm də bunu bədii-psixoloji çalarlarla həssas olan oxucunu nəzərə alaraq, incə, ağıllı şəkildə etmək bacarığında görürəm.»

*Alla Marçenko
(Moskva)*

«Türk dünyasının böyük yazarı, professor-doktor Elçin yüzilin yetirdiyi, həm də sadəcə Azərbaycan xalqının deyil, böyük insanların duyduqlarını ədəbiyyata götirmiş önemli bir şəxsiyyətdir. Türkiyədə çap olunan «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü», «Şuşa dağlarını duman bürüdü», «Sarı gəlin» kitabları ilə yanaşı, Ankara, Ərzurum, Konya Dövlət Teatrlarında səhnəyə qoyulan «Mənim sevimli dəlim», «Mən sənin dayınam» və «Mənim ərim dəlidir» adlı pyeslər də xalqımızın böyük məftunluqla oxuduğu və tamaşa etdiyi əsərlərdəndir.

Türk xalqları ədəbiyyatının ulduzu, ortaq qürur qaynağımız – Elçin».

*D-r Metin Turan
(İstanbul)*

«Seçdiyi mühitin milli və mənəvi koloriti, əlvanilığı, xarakterlərin gerçəkliliyi, hadisələr dramatizminin insanların fərdi dünyasının çoxçəhatliliyindən, davranışların gözlənilməzliyindən doğması, iri və xirdalığından, mövqə və həyat platformasından, dünyagörüşün zənginliyi və primitivliyindən asılı olmayaraq, bütün obrazlara humanist münasibət, poetik çoxplanlılıq və rəngarənglik, xüsusi ironik qatla cilaşış mövzunun real məziyyətlərindən doğan detal və təfərrüatla dolğunlaşmış dil spesifikasiyi və özünəməxsusluğunu Elçinin bir yazıçı kimi qabarlıq keyfiyyətləridir.»

Yusif Səmədoğlu

«Elçin möcüzələri sevir, o zərif və mehriban nağılıçıdır, o kədərli bir sehrkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük verən impressionistdir...»

*Lev Anninski
(Moskva)*

«Elçin rəmzdən, bədii-fəlsəfi şərtlilikdən, kəskin məcazdan cəsərətlə istifadə edir, psixoloji əhvali-ruhiyyəni detalda əyanılışdırən mizanlar və cizgilər axtarı, onlara görümlü, baxımlı, obraslara çevirirən epitetlər tapır. Məhz bu epitetlərin təşkil etdiyi bir mozaikada bəzən nağıl və hekaya, əfsanə və həqiqət bir-biri ilə barışa və qaynayıb qarışa bilir... Elçin mənzərə mənəvi zənginlik və ucalıq mövqeyində psixoloji yekrənglik və birtərəfliyi tənqid edir, adı adamların həyatında müşahidə etdiyi qeyri-adiliyin gözəlliyi, şeriyati haqqında hekayələr söyləyir, «gözəllik uzaqda deyil, həyatımızda, məişətimizdədir» prinsipi ilə hərəkət edərək adı adamların daxilən gizlədib xəlvətdə saxladığı mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir...»

... Elçin dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi, əxlaqi, ideoloji stereotipə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq ədəbi, estetik münasibəti ifadə edir.»

Akademik Yaşar Qarayev

«Elçin daha çox dirijoru xatırladır, o, hissələrdən öz məqsədinə uyğun şəkildə istifadə edir, onları öz istəyinə uyğun axara yönəldir. Elçində «Niyə?», «Nə səbəbə?» sualları xüsusi dəyər kəsb edir, o, insanların ən «şəxsi» sirlərini belə xirdalamağı xoşlayır. Buna görə də Elçinin əsərlərində ən xırda, gözə görünməz obraz belə az və ya çox dərəcədə, öz dünyada tutumunda filosofdur.»

Aydın Məmmədov

«Elçin yaradıcılığı artıq neçə illərdir ki, iki qardaş ölkə arasında mənəvi körpü rolunu oynayır.»

*D-r İldəniz Kurtulan
(İstanbul)*

«Elçinin pyesləri müasir dünya dramaturgiyasının layiqli nümunələridir.»

*Tuncer Cücenoglu
(İstanbul)*

«Elçin çağdaş türk ədəbiyyatının böyük nümayəndəsidir. Onun yaradıcılığı sübut edir ki, sovet rejimi dönməmində də böyük türk ədəbiyyatının sanballı nümunələrini yaratmaq mümkün olub. Elçinin istədədi rejimin tələblərini üstələyə bilib, insanların daxili aləminə ideolojidən kənar olan gur işiq saçmayı bacarıb. Buna görə də Elçin bu gün Türkiyədə ən populyar yazıçılarından biridir. Son on ildə onun Türkiyədə on beş kitabı nəşr edilib, Ankara, Konya, Ərzurum Dövlət teatrlarında dram əsərləri uğurla tamaşaşa qoyulub, əsərləri Türkiye universitetlərində tədqiqat obyektinə çevrilib. Bu cür uğur Türkiyədə çox az yazıçıya qismət olur.»

*D-r Rahim Tarum
(İstanbul)*

«Elçin parlaq müasir təhkiyə texnikasına sahibdir, o qəhrəmanın daxili monoloqunu virtuozeçasına təqdim edir.»

*Svetlana Aliyeva
(Moskva)*

«Düzdür mən Elçinin heç bir pyesində iştirak etməmişəm, amma o, mənim ən çox sevdiyim bir dramaturqdur.»

Həsənağa Turabov

«Elçin müasir Azərbaycan nəşrinin ən parlaq istedadlı nüma-yəndələrindən biridir. Onun yaradıcılığı mənə olduqca yaxındır.»

Bəstəkar Vasif Adıgözəlov

«Elçin güclü düşüncələrin, incə duyguların, sarsılmaz sevgilərin yazarıdır. Əsərlərində milli kökə bağlılıq və milli heysiyyət, Azərbaycan xalqının ruhundan uzaqlaşmamaq, mənəvi təmizliyi və saflığı tərənnüm etmək geniş yer tutur. Elçini oxumaq Azərbaycan xalqını yaxından tanımaq, Azərbaycanın uzun illər boyu milli-mənəvi dəyərlər və istiqlal uğrunda apardığı müqəddəs mücadiləni öyrənməkdir.»

*Əbdüllətif Bandəroğlu
(Irəq)*

«Elçini Türkiyədə hər kəs tanır, özü də daha çox tanır.»

*Çingiz Bektaş
(İstanbul)*

«Elçin möcüzə sevir. İncəsənətin bir dili var: hissələrin və həyəcanların dili. Lakin Elçin üçün möcüzə yalnız fantastika deyil. Bu – narahat, axtarışda olan canlı insan qəlbidir, həyatı dərindən dərk edən saf və xeyirxah insanı münasibətlərdir. Yəziçi çox böyük həssaslıqla və incəliklə öz qəhrəmanlarının ən adı bir hərəkətini, əhval -ruhiyyəsini, hiss və fikirlərini duyub təsvir edən rəssam kimidir.»

*Yevgeni Šklovski
(Moskva)*

«Tarix yalnız elmin şərh etdiyi tarixi fakt deyil, həm də tarixi detaldır. Bədii ədəbiyyatın da aləmi məhz budur. Və tarixi dövrün obrazı bizim şüurumuzda əksərən ədəbiyyatın – Şekspirin tarixi xronikaları, Stendal, Hüqo, Dumanın romanları, Lev Tolstoyun «Hərb və sülh» epopeyası sayəsində yaranır. Öz dövrünün surətini yaratmaqdə nəinki Şoloxovun «Sakit Don», ya Aleksey Tolstoyun «Əzablı yollarla» kimi epik əsərləri, eləcə də, məsələn, Yuri Trifonovun «şəhər povedətləri» iştirak etmişlər ki, buradakı məsiət təfsilatları zaman ödükcə tarixi detal əhəmiyyətini kəsb edəcəkdir. Azərbaycan yəziçisi Elçinin «Ölüm hökmü» adlı yeni romanı da bu cərgədə durur.»

*Yelena Movçan
(Moskva)*

«Məndən soruşurlar ki, Azərbaycan ədəbiyyatından kimləri oxusunuz? Əsasən şerlər oxumuşam. Füzulini, Nizamini. Bundan başqa Elçini oxuyuram. Bu yaxınlarda Elçinin «Ah, Paris, Paris!..» tamaşasına baxdım. Bütün əsər boyu güldüyümü görən türk səfiri məndən soruşdu ki, axta siz dili başa düşmürsüz, niyə gülüsüz. Dedim, incəsənətin böyüklüyü elə bundadır ki, insanları dilsiz də birləşdirir.»

*Paolo Lembo
(İtaliya)*

«Bu yaxınlarda mən «Literaturniy Azerbaydjan» jurnalının köhnə nömrələrini yerbəyer edirdim və B.Portnovun tərcüməsində Elçinin «Mahmud və Məryəm» romanını yenidən oxudum. Çox böyük zövq aldım, birinci dəfə olduğu kimi, yenə də birnəfəsə oxudum. Bu Azərbaycan Romeo və Cülyettasıdır.»

Yevgeniya Nevmerjitskaya

«Elçinin hekayələrini oxuyanda mən ən qəribə folklor motivlərini xatırlayıram.»

*Oleg Loyko
(Ukrayna)*

«Elçin ştamplardan qaçıır, adı üsullardan qaçıır. O, psixoloqdur, O, ən mürəkkəb situasiyalarda belə, «xislət dərinliyinə» daxil olur.»

*Vladimir Bobotkin
(Moskva)*

«525 Kitab» seriyası

Elçin

«Qarabağ şikəstəsi»
(*hekayə*)

Bakı – Mütərcim – 2009

**«525 Kitab» seriyasından
2009-cu ildə nəşri planlaşdırılan
kitablar:**

Dünya ədəbiyyatından:

- ✓ Iosif Brodski. «Şeirlər, esselər, Nobel nitqi»
- Orxan Pamuk. «Nobel nitqi və esselər»
- Boris Pasternak. Şeirlər və esselər
- Söhrab Sipehri. Şeirlər
- Mişel Uelbek. Şeirlər və esselər
- ✓ Şota İataşvili. Şeirlər

Azərbaycan ədəbiyyatından:

- ✓ Anar (bir hekayə)
- ✓ Elçin (bir hekayə)
- Çingiz Abdullayev (bir hekayə)
- Ramiz Rövşən (seçmə şeirlər)
- Səlim Babullaoğlu (seçmə şeirlər)
- İlqar Fəhmi (qəzəllər)